



İLHAM ƏLİYEV Ermənistanda kriminal rejimin çökdüyünü bəyan etdi



Bu rejim təkəcə Azərbaycan yox, bütün dünya üçün təhlükədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olmuşdur. Həyata keçirilən qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm töhrə göstərir, beynəlxalq aləmdə sülhə, dostluğa sədaqətli neytral dövlət kimi Azərbaycanın nüfuzunu gücləndirir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində bir daha dünyada və bölgədə gedən proseslərə toxundu, yeni yaranan risklər və təhdidlərdən danışdı, onilliklər boyu münaqişələrin və qarlı toqquşmaların davam etməsini, sabitliyin pozulmasını, kütləvi etiraz aksiyalarının geniş vüsət almasını qeyd etdi. Planetin gərgin mənzərəsinin fonunda Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi kimi qaldığını bəyan edən dövlət başçısı bütün risklərə, təhdid və təhlükələrə baxmayaraq, Azərbaycanın

öz müstəqil inkişaf yolu ilə uğurla irəlilədiyini söylədi. Keçən il 16 xarici ölkəyə səfər edən, bir o qədər də dövlət və hökumət başçısı ilə Bakıda görüşən İlham Əliyev Azərbaycanın xarici siyasətinin çoxşaxəli, 2018-ci ilin Azərbaycan diplomatiyası üçün uğurlu saymağa ciddi əsaslar olduğunu dedi. Bizimlə əməkdaşlıq edən ölkələrin sayının getdikcə artdığını qeyd edən Prezident bildirdi ki, bağlanmış çoxsaylı müqavilələr iqtisadi, hərbi və humanitar sferanın çox geniş sahələrini əhatə edir.

Azərbaycan qlobal güclərin yürütdüyü təzyiç və təcrid siyasətinə qoşulmadan Ru-

siya ilə qarşılıqlı maraqlara cavab verən əlaqələr qurdu, iqtisadi münasibətləri yeni səviyyəyə qaldırdı və çoxsaylı müqavilələr imzaladı. Eyni zamanda, İranda da bir çox sahələrdə əməkdaşlığı genişləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycanın Rusiya və İranda əlaqələrinin güclənməsinə dövlət başçılarının və yüksək çinli məmurların qarşılıqlı səfərləri yeni təkan verdi.

Təsədüfi deyil ki, yanvarın 16-da İranda Silahlı Qüvvələrinin Baş Qərargah reisi general-leytenant Məhəməd Baqeri bildirdi: "İranda Qarabağ torpaqlarını Azərbaycanın yanındadır". Bu, İranda yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Yaxın qonşularla qurulan əlaqələr və bu ölkələrin dövlət başçıları ilə keçirilən intensiv görüşlər əlaqələrimizi daha yüksək pilləyə qaldırmağa imkan vermişdir. Hər bir ölkə üçün qonşular ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Bu baxımdan biz Ermənistanla başqa bütün qonşularımızla qurduğumuz möhkəm siyasi münasibətlərdən ciddi faydalanırıq. Eyni zamanda, islam həmrəyliyi ilə bağlı atığımız addımlar bir çox müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir, islam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir.

Dövlət başçısı sözügedən iclasdakı giriş nitqində keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənədin imzalandığını diqqətə çatdırdı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə etdiyini bildirdi: "Hesab edirik ki, son illər ərzində bu istiqamətdə aparılan işlər ara-

sında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birnəməli şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır".

Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Bu, bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, işğalçı hərbi qüvvələr zəbt edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.

Ardı 6-cı səh.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edilib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqog və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması-

na verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci mütəmadi müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası" layihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və

Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi bərpə edilərək rəngli versiyası hazırlanıb.

Zimbabvenin Prezidenti Emerson Mnanqayva Azərbaycana işgüzar səfərə gəlib

Zimbabve Respublikasının Prezidenti Emerson Mnanqayva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dağalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın səfərinə fəxri qarovul dəstəsi düzülürdü.

Zimbabve Respublikasının Prezidenti Emerson Mnanqayva hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.



Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu

Ölkədə özünüməşğulluq geniş vüsət alır

Ötən il ölkədə 118 min daimi iş yerinin açılması əhalinin məşğulluq probleminin həllinin dövlətin qarşıya qoyduğu prioritetlərdən olduğunu bir daha təsdiqləyir. Yeni iş yerlərinin yaradılması üçün görülən məqsədyönlü tədbirlər - müxtəlif sahələrdə əhatə edən yeni-yeni müəssisələrin açılması, sahibkarlığın genişləndirilməsi və s. daim gündəmədir. İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də özünüməşğulluğun inkişaf etdirilməsidir.

Dövlət həmişə çətin vəziyyətdə yaşayan və təndəzlərə qayğı və diqqət göstərir. Ünvənli sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyacı olmayan ödəmək üçün hər bir ailənin özünü imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışığı şəraitini yaratmağa imkan verir.

Ardı 6-cı səh.



Bitməyən həyəcan dalgası

Bakı 4-cü dəfə planetin ən möhtəşəm yarışını qəbul etməyə hazırlaşır

Bakı növbəti dəfə "Formula-1" yarışlarına evsahibliyi etməyə hazırlaşır. Aprelin 26-28-də sayca 4-cü dəfə paytaxtımızda təşkil ediləcək yarışda sürətsevərlər planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin şahidi olacaqlar.

Yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. Yarış 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işləri start verilib. Görülən işlər-

lə tanış olmaq üçün ünvanlardan birinə - Hökumət Evinin qarşısına yollandıq.

Təmir-bərpa işlərinə start verilib

Müşahidələrimiz zamanı işlərin sürətlə davam etdirildiyinin şahidi olduq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bildirildi ki, "Formula-1" yarışlarının ke-

çirilməsi üçün Pit binasının tikintisinə artıq dekabrın 20-dən start verilib. Binanın aprelin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Fevralın ilk günlərindən etibarən iş trekinin ətrafına beton bənzərlik quruluşuna başlanacaq. Üç həftə davam edəcək prosesdən sonra bənzərlik quruluşuna başlanacaq.

Qeyd edək ki, trekin memarı almaniyalı Herman Tilke-dir. Trekin eni hissəsi 13 metr, ən ensiz hissəsi isə 7,6 metrdir (Qoşa qala divarlarının yanı). Start xətti Azadlıq meydanında, finiş xətti isə Abşeron tribunasının qarşısında təyin olunan trekboyu döngələrin sayı 20-



dir. Yarış məsafəsi 306,049 km / 190,170 mil təşkil edir. Martın əvvəllərindən etibarən tribunaların quraşdırılmasına start verəcək. Trek ətrafındakı tribunaların sayı-

nın 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır.

Ardı 6-cı səh.



Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1253-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.0.2-ci, 17.2.1-ci, 20.5-ci və 138.3-cü maddələrdə "özəl" sözü "xüsusi" sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmununda 10.0.8-1-ci və 10.0.8-2-ci maddələr əlavə edilsin:

"10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək;

10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;"

3. 41.6-cı maddədə "üstün hüquqa" sözləri "üstünlük hüququna" sözləri ilə əvəz edilsin.

4. 44.3-cü maddədə "(kvorum yaranır). Kvorum" sözləri "(yetərsay yaranır). Yetərsay" sözləri ilə və "təkrar" sözü "yenidən" sözü ilə əvəz edilsin.

5. 109.5-ci maddədə "kooperativ qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir" sözləri "kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Res-

publikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.8-2-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə

saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD və 1371-VQD nömrəli qanunları) aşağıdakı məzmununda 276-1-ci və 457-1-ci maddələr əlavə edilsin:

"**Maddə 276-1. Təhlükə potensialı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi**

Təhlükə potensialı obyektlərin "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə

saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8,

maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23 noyabr tarixli 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli, 18 dekabr tarixli 409 nömrəli, 20 dekabr tarixli 416 nömrəli, 28 dekabr tarixli 453 nömrəli və 2019-cu il 10 yanvar tarixli 462 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.1-ci bənddə "443,2" rəqəmlərindən sonra ", 457-1.1.1, 457-1.1.2, 457-1.2" rəqəmləri əlavə edilsin;

3.2. 5.33-cü bənddə "342.1.9 və 348-c" sözləri "276-1, 342.1.9, 348, 457-1.1.3 və 457-1.1.4-cü" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642; 2018, № 6, maddə 1178) 16.3-cü maddəsində "və nəzarət markalarının qeyri-qanuni hazırlanmasının (istehsal edilməsinin) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş digər dövlət orqanları" sözləri "qeyri-qanuni hazırlan-

masının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum), nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum)" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli Qanununun tətbiqi və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq,

nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti həyata keçirəcək orqan (qurum) barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və

normativ xarakterli aktların "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 677) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "16.3-cü (birinci halda)" sözləri "16.3-cü (hər iki halda)" sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bəndə "sahəsində" sözündən sonra "nəzarətə münasibətdə" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il

"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4, I kitab, maddə 165; 2007, № 7, maddə 709, №10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648; 2017, № 6, maddə 1017; 2018, № 2, maddə 144) 12-2-ci maddəsinə aşağıdakı məzmununda ikinci hissə əlavə edilsin:

"Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində əritilərin alınması obyektləri "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensialı obyektləri olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükə-

kəsizliyi baxımından müəyindən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyət təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müəyindən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində əritilərin alınması obyektləri təhlükə potensialı obyektləri olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci his-

səsinin ikinci cümləsinə uyğun olaraq, əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müəyindən keçirilməsi qaydalarını və onların əldə edilmə mənbəyinə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaq- la üç ay müddətində müəyyən etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2012, № 7, maddə 681; 2016, № 1, maddə 51) 2.1-ci bəndi 2.1-1-ci bənd hesab edilsin, həmin bənddə "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin qanunun" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmununda 2.1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

"2.1. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci cümləsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;"

"2.1-2. həmin qanunun 12-2-ci maddəsinin ikinci cümləsinin ikinci cümləsində "orqan" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;"

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində "Yetkinlik yaşına çatmamış görmə imkanı məhdu şəxslər üçün Bərpa Mərkəzi", "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi" və "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq" sosial xidmət müəssisələrinin əsasında vahid qurumun yaradılmasını bir ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. "Ollılıq olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun təbiiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndində verilmis tapşırığın icrasını ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təmin etsin;

1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrasını barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində "Yetkinlik yaşına çatmamış görmə imkanı məhdu şəxslər üçün Bərpa Mərkəzi"ndə, "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi"ndə və "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq" sosial xidmət müəssisələrində işləyən işçilərin bu fərmana əsasən yerləşdirilməsi ilə bağlı tədbirlər görsün;

2.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

2.3. bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tədbirlərin nəticəsi barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2019-cu il



20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQDK) 20 Yanvar - Ümumxalq Hüzn Günü-nə həsr edilmiş tədbir keçirilib. Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir şəhidlərin əziz xatirəsinin bərdəqiqətlik sükulla anılması ilə başlayıb.

Dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsinə, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən ictimai matəm mitinqində bir milyon çox insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrunda birliyi və gücünü bütün dünyaya göstərdi.

Mübariz Qurbanlı vurğulayıb ki, faciədən sonra ulu öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskva-daki daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyaları ifşa etməsi o dövrdə xalqımıza bir daşqın, təsəlli olmaqla onun mübarizə əzmini yüksəltdi. Mehriban Əliyev Azərbaycanın qaydasından sonra 20 Yanvar hadisələrini hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb.

O, həmin çətin zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təhdid və təzyiqlərə baxmayaraq, bütün dövlətlərin və dinlərin başçalarına göndərdiyi müraciətləri xatırladı.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərini dünyaya çatdırılması olduğunu deyən Mübariz Qurbanlı

diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı, xarici ölkələrdə də anılır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və yağı daim diqqət mərkəzindədir.

Daha sonra çıxış edən DQDK-nın sədr müavini Səyayuş Heydərov Azərbaycanın suverenliyi, istiqbalı-yeti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin görünməmiş qəddarlıqla keçirilmiş, cəza tədbirlərinə imza atıldığını qeyd edib. Ölkəmizə qarşı məkrli niyyətin tərkib hissəsi olan bu vəhşi terror aktının insanlığı qəddarlıqla törədilməsi ən ağır cinayətlərdən biri olduğunu deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvar günü baş verənle bağlı xatirələrini bölüşüb, xalqın öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb. Azərbaycan tarixən müxtəlif millətlərin nümayəndələrinin qardaşlıq, dostluq şəraitində yaşadığını və istənilən hadisədə vətəndə halında olduğunu deyən F.Nurullayev bu baxımdan 1990-cı il 20 Yanvar hadisələrini də istisna etmədiyi qeyd edib. O qanlı faciədə də dinindən asılı olmayaraq hər kəs Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canını siper edib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobil çıxışlarında bildiriblər ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

20 Yanvar faciəsi ilə bağlı elmi konfrans



Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib. Konfrans Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səncamı ilə təşdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən təşkil edilib.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquq qiymət verən sənəd qəbul olunub.

İnstitutun direktoru bildirib: "Komunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətlər həmişə müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvəli cinayətlərindən fərqlənirdi. Fərqli onda idi ki, Azərbaycan qədrinə peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyi alınan erməni əsgər və zabıtları, Azərbaycanı cəza tədbirlərində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi".

Akademik qeyd edib ki, 1988-1990-cı illərdə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsi azadlıq hərəkatının ən mühüm mərkəzlərindən biri idi: "BDU-nun elmi şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qarşı çıxarılmasına kəskin etiraz etdim və onların universitetdə saxlanmasına nail oldum. Məna qarşı ele rejim yarırtırdılar ki, tarix fakültəsinin dekani işləyə bilmədim və istefa verdim".

"Fəxr edirəm ki, 1990-cı ildə hələ SSRİ dağılmamış bir dekan kimi tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədr olduğum elmi şurada məsələ qaldırdım və buna nail oldum", - deyərək Yaqub Mahmudov bildirib.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafayev qeyd edib ki, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinin Moskvanın və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.

Konfransda Tarix İnstitutunun gənc alimləri bildiriblər ki, sovet ordusu TBil (1989) və Vilnüs (1991) hadisələrindən fərqli olaraq Bakıda genişmiqyaslı və qəddarcasına qırğın törətdi. Keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyini halda, Azərbaycan xalqından üzr istəməyib. Bu, heç şübhəsiz, İslam və türk amilləri ilə əlaqədardır.

Elmi konfransda çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanlı yazıldığı və xalqımızın azadlıq mübarizəsində şəfəli bir səhifə olduğunu söyləyiblər.

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 1990-cı ilin Qanlı 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükulla yad edilib.

Sonra parlamentin 2018-ci il payız sessiyasında dövründə səhiyyə komitəsində görülmüş işlərin hesabatı təqdim olunub. Bu barədə geniş məlumat verən komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, ötən sessiyada komitə çox məhsuldar işləyib. 10 iclasda 15 məsələ müzakirə edilmişdir. Onlardan 7-si qanun layihəsi olub. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri, o cümlədən cəmiyyətin sosial sifarişini olan "Psixoloji yardım haqqında" və tam yenilənmiş "Tibbi sığortə haqqında" qanun layihələri parlamentdə qəbul edilib.

Sonra iclasda 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olub. Bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim ediləcək qanun layihələri ilə yanaşı, Səhiyyə komitəsində bir sıra vacib qanunların da müzakirəyə çıxarılması nəzərdə tutulur. Bunlar "Reproduktiv sağlamlıq haqqında", "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında", "Optika və optikaçılıq haqqında" qanun layihələri dir. Yaz sessiyasında "Onkoloji xəstələri tibbi yardımın vəziyyəti və perspektivləri" mövzusunda dinləmə keçirilməsi də nəzərdə tutulur.

Müzakirə zamanı komitə üzvləri ötən sessiyada görülmüş işləri təqdirəlayiq hesab ediblər, səhiyyənin vacib

problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürüblər. İclasda gündəlikdəki üçüncü məsələyə də münasibət bildirilib. "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənmiş görür" medalının Əsasnaməsi" və təsvirinin təşdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qaroval xidmətləri nizamnaməsinin təşdiq edilməsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin təşdiq edilməsi barədə", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunlarda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə" qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ailə Məcəlləsinə dəyişikliklər ediləcək

Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Gündəlik barədə məlumat verən komitənin sədri Aqiyə Naxçıvanlı əvvəlcə komitədə 2018-ci ilin payız sessiyasında görülən işlər barədə hesabat verdi.

Qeyd etdi ki, hesabat dövründə komitənin 4 iclası keçirilib. Bu iclaslarda 6 məsələ, o cümlədən 4 qanun layihəsi müzakirə olub. Müzakirəyə çıxarılan hər bir qanun layihəsi Milli Məclisdə qəbul edilib. Hesabat dövründə komitənin ünvanına 108 məktub daxil olub. Həmin komitənin sədri tərəfindən Milli Məclisdə 54 nəfər vətəndaş qəbul edilib. Hesabat nəzərə alındı.

Daha sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi müzakirə olundu. Deputatlardan Sədaqət Vəliyeva

və Tahir Rzayev gündəliklə bağlı fikirlərini bildirdilər. Yekunda iş planı təşdiq olundu. İclasda son olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı iki qanun layihəsi müzakirə edildi. Birinci qanun layihəsində Ailə Məcəlləsinin 164.1-ci maddəsinə Ailə Məcəlləsinin elektron xidmətlərinin təbiiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması təmin edilməsi məqsədi daşıyır.

Digər layihədə isə Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin doğumun qeydə alınmasını notariat qaydasında müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Pakistanda "Şəhidlikdən müstəqilliyə" mövzusunda seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi İQRA Universitetinin İslamabad kampusunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Şəhidlikdən müstəqilliyə" mövzusunda seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə əlaqədar tədbirə Pakistan xarici işlər nazirinin sabiq müavini, tanınmış diplomat, səfir Abrrar Hüseyni çıxış edib. O, 20 Yanvar faciəsi zamanı öz konstitusiyaya hüquqları uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilliyi törətdiyini, buna baxmayaraq, Azərbaycan xalqının öz azadlıq əzmini nümayiş etdirərək müstəqilliyini qazandığını qeyd edib. Diplomət Pakistanın müstəqil Azərbaycanı tanıyan və ona Dağlıq Qarabağ məsələsində istisnasız dəstək verən ilk dövlətlərdən olduğunu bildirərək o zamandan etibarən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün səhərlər üzrə tərəqqi əldə etdiyini, eyni zamanda, Azərbaycan-Pakistan əlaqələrinin siyasi, humanitar-mədəni və iqtisadi sahələrdə də inkişaf etdiyini vurğulayıb.

İQRA Milli Universitetinin rektoru Obeyv ur Rəhman xalqların azad yaşaması üçün fədakarlığın zəruri olduğunu, Azərbaycan və Pakistan xalqlarının da mübarizə apararaq şəhidlər verdirdiyini, öz müstəqilliklərini qazandıqlarını söyləyib. O, 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyinin bərpasındakı rolundan danışdı.

Pakistan Senatında Azərbaycan-Pakistan parlamentləriarası dostluq qrupunun sədri Talha Mahmud çıxışında ortaq mədəni, tarixi və siyasi dəyərləri bölüşən xalqlarımızın həm də oxşar tələblərini olduğunu bildirdi. O, Azərbaycanın 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində müstəqilliyə qovuşduğunu ifadə edib. Sədr Pakistanın hər zaman müstəqil Azərbaycanla qardaşlıq münasibəti bəslədiyini, erməni təcavüzünü qınadığını, Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda müdafiə etdiyini qeyd edib. Talha Mahmud Azərbaycan səfərlərini xatırladaraq Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən 20 Yanvar şəhidlərinin və daha sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərin xalqın yaddaşındakı rolunu daha yaxşı anladığını, eyni zamanda, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, infrastruktur, enerji və digər sahələrdə nədə inkişaf etdiyini şahid olduğunu diqqətə çatdırdı.

Azərbaycanın Pakistandakı səfiri Əli Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü'nün şəhidlərinin anım günü ilə yanaşı, eyni zamanda, Azərbaycan tarixinin qürur səhifəsi olduğunu diqqətə çatdırdı. 1987-ci ildən başlayaraq SSRİ-nin etnik diskriminasiya siyasətinin gətirdiyi zərərə qatıldığı qeyd edən səfir bu siyasət xəttinə və eyni zamanda, Ermənistanın Azərbaycan qarşı ərazi iddialarının regionda gərginliyi artırdığını, buna qarşı Azərbaycan xalqının avaxtiki rəhbərliyini istefasını və azərbaycanlılara qarşı ermənilərin qəddarlığına son qoyulmasını tələb etdiyini bildirdi. Bununla bağlı yaradılan İstintaq Komissiyasının materiallarına əsasən hücumu həyata keçirən orduya çoxlu sayda ehtiyatda

olan erməni əsilli şəxslərin də cəlb edildiyini bildirdən səfir sovet mediasının cinayətin üzərindən sükulla keçərək susunculuq nümayiş etdirdiyini, bir çox siyasiçinin qorxub çəkdiyini bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada bəyanatla çıxış edərək Bakıda törədilmiş qanlı cinayət barədə dünya ictimaiyyətinə məlumatlandırdığını vurğulayıb.

1990-cı il yanvarın 20-sinin Azərbaycan tarixinin qürur günü kimi bütün azərbaycanlıları müstəqil dövlətin vətəndaşları olmaq uğrunda birləşdirdiyini və onların qiymətini möhkəmləndirdiyini qeyd edən səfir nəticədə Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu, bununla yanaşı, Azərbaycan xalqına qarşı erməni terrorizminin və ekstremizminin davam etdiyini, Azərbaycan ərazilərini 20 faizinin hələ də işğal altında olduğunu, Azərbaycan Ordusunun igid əsgərlərinin, mülki vətəndaşların, qadın və uşaqların atəşkəs xəttində erməni təxribatı nəticəsində həyatlarını itirdiyini diqqətə çatdırdı. Səfir Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsinə əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar yayılıb, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarxlar nümayiş etdirilib. Azərbaycan səfirinin 20 Yanvar faciəsi ilə bağlı müşahidələri Pakistanın televiziya kanallarında yayımlanıb.

Efiopiya universitetində 20 Yanvar faciəsi ilə bağlı mühazirə oxunub

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar Əddis-Əbəbə Universitetində "Müstəqillik uğrunda mübarizə: Qanlı Yanvar" mövzusunda açıq mühazirə təşkil olunmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin çoxlu sayda professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Mühazirədə çıxış edən səfir Elman Abdullayev 1990-cı ilin yanvar hadisələri barədə danışdı, Azərbaycan azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əzminin qırılması məqsədi ilə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən törədilmiş qanlı qırğın barədə ətraflı məlumat verdi. O, sovet rəhbərliyinin düşüncəsini əksinə olaraq, törədilmiş qırğın və vəhşilliyin xalqımızın müstəqillik ruhunu daha da gücləndirdiyini qeyd edib.

Səfir E.Abdullayev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu bildirdi, faciə zamanı xalqımızın yüzlərlə oğul və qızlarının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırdı.

Diplomat, həmçinin qeyd edib ki, qanlı hadisələrə ilk olaraq münasibət bildiren ümummilli lider Heydər Əliyev öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu hadisələrin hüquqa, demokratiyaya və humanizmə qarşı olduğunu bildirdi, Azərbaycan xalqının haqq səsinin bütün dünyaya çatdırıldı.

Tədbirdə daha sonra Qanlı Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Efiopiyalı müəllim və tələbələr xalqımızın qəhrəmanlıq və azadlıq əzmini yüksək qiymətləndiriblər. Daha sonra diplomat Azərbaycan Afrika ölkələri, eləcə də Efiopiya ilə münasibətlərinin perspektivləri, ölkəmizin Qoşulma Hərəkatında qarşında gələn sədrliyi, dövlət başçısının səncamı ilə Afrika ölkələrinin vətəndaşlarına təhsil təqaüdlərini ayrılməsi barədə geniş danışdı, tələbələrini suallarını cavablandırdı.

Tədbirdə çıxış edən universitetin departament direktoru Debebe ölkəmizin nailiyyətləri və iqtisadi inkişafı haqqında məlumatı olduğunu bildirdi. O, bir çox ölkələrin islahatlar sahəsində Azərbaycandan örnək götürmələrinin vacibliyini vurğulayıb. Universitetin Asiya və Afrika Araşdırmalar Mərkəzinin rəhbəri Samuel də öz növbəsində ölkəmiz haqqında xoş sözlər deyib, Azərbaycan tarixi nailiyyətlərini və iqtisadi inkişafını təqdir edib.

Əvvəl səfirlik tərəfindən tərcümə olunub və 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Azərbaycan" qəzetində dərc ediləcək xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb və "Son iclas" sənədi filmi nümayiş etdirilib.

XIN: "Azərbaycanla ultimativ tərzdə danışmaq qəbul edilməzdir"

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bezi Rusiya vətəndaşlarının Azərbaycanı buraxılmaması ilə bağlı məlumatına dair açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bezi Rusiya vətəndaşlarının Azərbaycanı buraxılmaması ilə bağlı məlumatına dair 18 yanvar tarixli mətbuat üçün məlumatı ilə tanış olduq və buna cavab olaraq aşağıdakıları bildiririk:

Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir. Azərbaycanla ultimativ tərzdə danışmaq qəbul edilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərti Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildirik ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onları mütəəksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qo-

naqərvərləri görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaq inadkarlığı başadüşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gürükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildirik ki, Rusiya XIN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara münasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək".

Macarıstanda anım tədbiri

KİV-in təmsilçiləri iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev 20 Yanvar faciəsi ilə bağlı iştirakçılara məlumat verib. O, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il keçdiyini diqqətə çatdırdı. Səfir ölkəmizə qarşı ərazi

iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışdı. Sonra səfirliyin birinci katibi E.Rəhimov təqdimatla çıxış edərək Qanlı Yanvar faciəsinin tarixi barədə ətraflı məlumat verib və statistik rəqəmləri tədbir iş-

tirakçılığının diqqətinə çatdırdı. Daha sonra tanınmış macar jurnalist və hərbi məsələlər üzrə ekspert, 1990-cı ildə hakim Macarıstan Xalq Fəhlə Partiyasının orqanı "Nepabadşaq" qəzetinin Moskvə müxbiri olan və 20 Yanvar hadisələri ilə bağlı bu qəzetdə silsilə məqalələr çap etdirən Peter Dunai (həmin məqalələr iki il əvvəl səfirlik tərəfindən tərcümə olunub və 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Azərbaycan" qəzetində dərc ediləcək xatirələrini bölüşüb.



QANLI YANVAR - 29 İL



Qürur yerimiz

Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır



Sabah qanlı 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı ziyarətçilərini qəbul etməyə hazırdır.

Faciədən 29 il keçməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını xiyabana üz tutur. Bu il də vətən övladları şəhidlərimizi yad edəcəklər. Məhz həmin gün böyük bir izdihama qovunmuş məkana bu müqəddəs məkana al-qırmızı rəngə boyanacaq...

Artıq yanvarın ikinci on günlüyündən etibarən bu münasibətlə xiyabanda müxtəlif hazırlıq işlərinə başlanılıb. Biz də Şəhidlər xiyabanına yollanaraq oradakı abadiyyət işləri ilə tanış olduq.

Ağ-qırmızı qərənfil kompozisiyası

Tədbirlər planına uyğun olaraq şəhidlərimizin əziz xatirəsinin dərin hüznə yad edilməsi, 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün layiqincə keçirilməsi məqsədi ilə lazımi işlər artıq görülüb.

Şəhidlər xiyabanında xüsusi hazırlanmış layihə əsasında bədii-estetik cəhətdən 20 Yanvar tematikasında uyğun dizayn-tarixat işləri aparılıb, ərazidə cari təmir, abadiyyət və təmizlik işləri görülmüş, ağaclar və yaşıllıq



lar qaydaya salınıb. Bakı Şəhər İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi bildirdi ki, xiyabandakı bütün elektrik avadanlıqları, eləcə də naqillər yenidən yoxlanılıb və lazımi tədiblər görülmüşdür.

Her il olduğu kimi, bu il də xiyabanın girişində xüsusi zövqlə qərənfillərdən hazırlanmış xalça göz oxşayır. Divarlara və səkilərə bərkidilən təbii qərənfillər də xüsusi düzülüşü ilə seçilir.

Güclü külək və soyuğa rəğmən, hər kəs iş başında idi

Havanın yağışlı və küləkli olmasına baxmayaraq, əraziyə cəlb olunan mənzil-kommunal təsərrüfatı birləşdirən işçiləri və ayrı-ayrı ustalar təbii həvəslə öz işlərini görürdülər. Xiyabandan ərazisində təmizlik və abadiyyət işləri ilə məşğul olan Nadir Rəhimov

ziyərətə gələnlərin hərəkət marşrutunun müəyyənləşdirilməsi, ictimai asayişin qorunması, neqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən xiyabanda təcili tibbi yardım xidmətinin təşkili həyata keçiriləcək.

Mərasim günü ərzində xiyabanda matəm musiqisi səslənəcək, digər təşkilatı işlər görülməkdir. Yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, faciənin ildönümü ilə bağlı hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

Xalqımızın müqəddəs ziyarətgahı

Bu müqəddəs məkanda 158 nəfər 20 Yanvar şəhidi uyuyur. Onlardan dörd nəfəri naməlum şəxslərdir. Burada həmçinin 256 nəfər Qarabağ müharibəsi və 38 nəfər daxili qoşunların şəhidi dəfn olunub. Xiyabanda 1992-ci il yanvarın 25-26-da baş verən Daşaltı əməliyyatında 70 şəhidin adına isə abidə ucaldılıb.

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş Vətən övladları İlahi zirvəni fəth edəblər. Bu səbəbdən də Şəhidlər xiyabanı xalqımızın müqəddəs yerlərindən sayılır.

20 Yanvar günü təkcə hüzn deyil, həm də qürur yerimiz olan Şəhidlər xiyabanı öz rəngarəng görünüşü ilə yenə də diqqət çəkir.

Matəm günü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən yanvarın 20-də

Fərizə ƏHMƏDOVA, "Azərbaycan"

Musiqi haray çəkəndə...

1990-cı il Azərbaycan üçün faciələrlə başladı. Vətənin azadlığını, dövlətinin müstəqilliyini tələb edən xalqımıza qarşı amansızlıqla qətlam törədildi. Sovet qoşun hissələri soydaşlarımızı qətlə yetirdilər. Azərbaycanı yasa bürüdü. Ancaq azadlığa gedən yolda şəhidlər verən xalq tənkinini, qürurunu qorudu, düşməndən aman diləmədi. Sinəsinə dağlar çökülən Azərbaycan xalqı azadlığı, müstəqilliyi yolunda qurban gedən övladlarına matəm saxladı. 1990-cı ilin o Qanlı Yanvar günlərində ustad musiqiçilərin - Kamil Cəlilovun qəbri, Həbib Əliyevin kamandanın inləyən musiqi sədaları da fəryada, nalaya, döndü. "Zəminxarə", "Segah", "Bayatı-siraz", "Çahargah", "Humayun"... qəbri, kamandanın dili ilə haray çəkdi, şəhidlərimizə həzin-həzin ağı dedi...

Vasif Adıgözəlov 1991-ci ildə Fikrət Qocanın "Bir sərgi də" şeirinə musiqi bəstələdi. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə "Qana dönen qərənfillər", Mehriban Əhmədova Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama", Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım" mahnılarını yazdı. İlham Abdullayev Dönməzin sözlərinə yazdığı "20 Yanvar", Rühəngiz Qasimovanın "Şəhid oğulları" mahnılarını da xalqımızın Qara Yanvar dərdinə haray çəkdi.



Bəstəkarlarımız daha çox əsər yaratdılar

Şər qüvvələr qarşısında xalqımız əzmi, tərəri, birliyi ilə əfsanələr yaratdı. Bu qəhrəmanlıq salnaməsi o hüznü günlərdən başlayaraq, öz təbəccümünü müxtəlif janrlı musiqi, rəsm, səhnə və ekran əsərlərində, ədəbi-bədii nümunələrdə tapdı.

20 Yanvar faciəsi daha çox musiqidə ifadə olundu.

Bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığında Qanlı Yanvar hadisəsi əhəmiyyətli yer tutdu. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev "Şəhidlər" simfoniyasını bəstələdi. "Şəhidlər" adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Bəstəkar Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi "Əlimdə sazın ağlar" əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Azer Rzaev "Bakı-90" simfoniyası, Tofiq Bakıxanovun "Humayun" simfonik muğamı, Ramiz Mustafayev "Bu qan yerdə qalan deyil", "Haqq səninlədir", "Azərbaycan" vokal-simfonik poemaları, Mobil Babayev "Ağlama, torpağım, ağlama" kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl günü", Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Məmməd Quliyev xor və orkestr üçün, Faiq Süccədovun fortepiano üçün, Səvdə İbrahimovanın bariton səda və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə", Cavanşir Quliyev xor üçün "Şəhidlər", Arif Mirzəyev orqan üçün "Yanvar mərsiyələri", Aqşin Əlizadənin "Ana torpaq" odası, Vasif Adıgözəlovun "Qarabağ şəkəsti", "Qəm karvanı" oratoriyaları və başqa qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.

20 Yanvar faciəsinə həsr olunmuş mahnı və romanslar...

Bəstəkar İlham Quliyev "İlham və Fərizə" operasını bəstələdi. Azər Dadaşov "20 Yanvar" xor, solist və simfonik orkestr üçün 9 sayılı simfoniyası, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı "Şəhidlərdən şəhidlərə" sənədli filminə musiqi yazdı.

Xalqımızın qanlı hadisələrində yaşadığı kədər, hüznü bəstəkarlar Fuad Cavadov "Qara Yanvar", Azad Zəhid "Mədhyyə" əsərlərində əks etdirdilər. 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərləri arasında Arif Mirzəyev "Yanvar passionları" matəm messası, Nazim Quliyev "Şəhidlər" operası, Oqtay Rəcəbovun "Çingiz" oratoriyası, Zabıtə Məmmədovanın solist, xor və orkestr üçün "Elegiya"sı da diqqəti cəlb edir.

20 Yanvar faciəsinə irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnı və romanslar da həsr olundu. Ermin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağsı" mahnısını yazdı. "Şəhidlər ağsı"nın ilk dəfə dünya şöhrəti müğənni Zeynə Xanlarova ifa etdi. Sonralar bu mahnı bir çox müğənninin repertuarında yer tutdu.

Mübarizlik, yenilməzlik təbliğ edən musiqi...

Bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərlərin mövzusu və mahiyyəti bərdir. Eyni olan həm də həmin əsərlərdə ifadə olunan duyğu və düşüncələrdir. Bəstəkarlarımız 20 Yanvar hadisələrinə münasibətilə, hüzn və qüruru musiqinin dili ilə çatdırdılar. Həmçinin onlar əsərlərində şanlı tariximizdən dərs almağı, vətəni sevməyi təbliğ etdilər.

Yalnız ümumxalq kədəri deyil, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik əks edilən bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilib. 20 Yanvarda Azərbaycan xalqının başına gətirilən müsibətlər dünyaya ictimaiyyətinin diqqətinə bir daha çatdırılıb.

Tarixin müəyyən məqamlarında bizi özümüzdən ayırmağa, kimliyimizi unudurmağa çalışınlar sonda həmişə məğlub oludular. Ruhumuz bizi məğlub olmağa qoymadı. Xalqımızın ən ağır sınaqlarla üz-üzə qaldığı vaxtlarda əsərlərdən-əslərə adlayan, nəsillərdən-nəsillərə yol gələn musiqisi mübarizlik ruhuna köklədi. Musiqi bizə faciələrimizdən dərs almağı, kədəre boyun əyməməyi aşladı. 20 Yanvar faciəsinin sarsıntılarını, hüznü, qüssəsi də musiqi əsərlərinə çevrildi. Amma bu əsərlər həm də bir xalqın ölməz ruhunun ifadəsi oldu.

Zöhrə FƏRİCOVA, "Azərbaycan"



O gün unudulan deyil

Xalqımızın tarixinə qanlı hərlərlə yazılmış 20 Yanvar faciəsi yəqin ki, insanların, xüsusən də bu hadisənin şahidi və iştirakçısı olanların yadından heç zaman silinməyəcək. Onlardan biri də İsmayıl rayonunun Diyallı kənd sakini, II qrup əlil Əlizadə Səməddovdur.

Müsahibim söhbət zamanı bildirdi ki, 1990-cı ildə Xırdalanda plan-uçot texnikumunda oxuyur və orada yerləşən yataqxanada qalmış. Dediyyə görə, həmin il yanvarın 17-dən rus hərbi birləşmələri Xırdalan dairəsində toplaşmışdı. 19 yanvar tarixində nahar vaxtı tələbələr sovet qoşunlarının Bakı şəhərinə daxil olacağı xəbərini alırlar. Ordunun paytaxta daxil olmasına etiraz əlaməti olaraq tələbələr dəşər sakinləri ilə birlikdə Bliçəri dairəsinə toplaşdılar.

Müsahibim deyir: "Yanacaq oldurmuşdu. İstiqasının yanında sovet qoşunlarının BTR və BMP-lərdən ibarət hərbi texnikaları və çoxlu sayda əsgərləri dayanmışdılar. Onlar hərəkətlərindən insan qanına susamış vəhşiyyə bənzəyirdilər. Bu qəddarların təzyiqləri altında "20 Yanvar" dairəsinə gəlib çıxdıq. Daha doğrusu, onlar bizi qabaqca qatib qovurdular.

Bir qəddər keçdikdən sonra şəhərin işıqları söndü və onlar dinc əhaliyə qarşı odlu silahlardan atəş açmağa başladılar. Əhəlinin səsi bir-birinə qarışmışdı, ətrafda inildəyən yaralılara və şəhadətə qovuşan insanlara da rast gəlirdik".

Əlizadə yaralananları görür, kömək etməyə çalışır. O, tələbə yoldaşları ilə birlikdə yaralılara yardım edərək qəflətən bədəninin istilənmesini, vurulduğunu hiss edir. Çox qan itirdiyindən həlsizləşir.

Ə.Səməddov həmin anı belə xatırlayır: "4-5 cavan oğlan məni güllə yağışının altından çıxartdılar. Yaxınlıqda yerləşən binaların birinin mənzilinin qapısını döydülər. Ev yiyəsi qonşuluqda yaşayan tibb bacısını çağırırdı və ilk tibbi yardım göstərdilər. Şəhərə yaxın məni Şemaşko adına xəstəxanaya apardılar. Ayağımdakı güllə çıxarıldı və iki aya qədər xəstəxanada müalicə olundum".

Əlizadə o qanlı tarixdən 29 il keçməsinə baxmayaraq, hələ də həmin günü və iştirakçısı olduğu anları unuda bilmir.

Əli SƏLİMOV, "Azərbaycan"



20 Yanvar şagirdlərin gözü ilə...



1990-cı il 20 Yanvar faciəsi ilə bağlı ölkəmizin hər yerində anım mərasimləri həyata keçirilir. Xalqımızın yaddaşına qanlı yazılmış bu tarixin şagirdlər və gənc nəsillərindən unudulmaması

üçün məktəblərdə də tədbirlər təşkil olunur.

Ötən gün lal-kar uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində də 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə sərgi

təşkil olunmuşdu. Burada məktəbdə təhsil alan şagirdlərin faciəni əks etdirən müxtəlif əl işləri və rəsmləri sergilənirdi.

"Azərbaycan"



Mülki Prosesual Məcəlləyə edilmiş dəyişikliklərin tətbiqi Bakı Apelyasiya Məhkəməsində müzakirə olunub



Bakı Apelyasiya Məhkəməsində onun yurisdiksiyasına aid məhkəmələrin hakimlərinin və aparat işçilərinin iştirakı ilə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş 2018-ci il 28 dekabr tarixli qanunla Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, məhkəmənin sədri İman Nağıyev tədbiri açaraq Mülki Prosesual Məcəlləyə edilmiş dəyişikliklərin ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üçün həyata keçirilən köklü islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, ədalət mühakiməsi prosesinin rəqəmsallaşması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.

Zamanın bu çağırışlarına cavab olaraq 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin sərəncamı ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Bakı Apelyasiya Məhkəməsinin sədri rəqəmsal texnologiyaların tətbiqini məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına nəticəsində operativliyinə və şəffaflığının təmin olunmasına, vətəndaşların məhkəmələrdə müraciət imkanlarının asanlaşdırılmasına və genişləndirilməsinə xidmət etdiyini bildirib.

Bələ ki, qanunvericiliyə əlavə olunan "Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qay-

dada aparılması"na dair 10-1-ci maddə ilə elektron məhkəmə sisteminin işləməsi ilə vətəndaşların məhkəməyə gəlmədən, elektron formada müraciət edərkən proses barədə məlumatı elektron qaydada dərhal əldə etməsi, məhkəmə prosedurlarının audio-video vasitələri qeydə alınması, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaranması ilə proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyətinin əks etdirən elektron "şəxsi kabinet"lə təmin olunmaları imperativ xarakter alıb. Həmçinin məhkəmə iclası barədə bildirişlər iş təymin olunan anda hakimin elektron imzası ilə təsdiqlənir və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir.

Bildirilib ki, eyni zamanda, qanuna edilən yeni dəyişikliklərlə məhkəmələrdə təymin olunan işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur. Bu da öz növbəsində məhkəmələrdə süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətli baxılmasına şərait yaradır.

Hazırkı qanunla Mülki Prosesual Məcəlləyə "Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat"na dair 23-1-ci fəsilin əlavə edilməsi də məhkəmələrdə işlərə baxılmasının daha keyfiyyətli olmasına, vətəndaşların gözlədikləri məhkəmə qərarlarını daha tez əldə etmələrini, özbaşnalığın və süründürməçiliyin qarşısının alınmasına xidmət edəcəkdir.

Vurğulanıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Azərbaycan

can Prezidentinin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının səmərəli məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə, məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılmasını, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulmasını, insanlara layiqli xidmət göstərilməsini, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiyaya şərait yaranan halların yolverilməzliyini şərtləndirir.

Təlimçi qismində iştirak edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev yeni qanunla Mülki Prosesual Məcəllənin məhkəmə bildirişləri ilə bağlı 139-cu maddəsinə və məhkəmə qətnaməsindən çıxarışın verilməsinə dair 214-cü maddəsinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə işçi qrupun rəhbəri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi islahatlar nəticəsində Dünya Bankının "Doing Business 2018" hesabatına əsasən, Azərbaycan 2017-ci ilə müqayisədə 2018-ci ildə 8 pillə irəliləyərək 190 ölkə üzrə aparılan reyting dəyərləndirməsində 57-ci yere yüksəlib və Avropa, Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qiymətləndirilib. Son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, "Doing Business" hesabatına uyğun olaraq, "Müqavilələrin icrası" indikatoru üzrə əhəmiyyətli dəyişikliklərin və mühüm irəliləyişlərin də əldə olunmasına yol açıb. O, Mülki Prosesual Məcəlləyə edilmiş dəyişikliklərin "Elektron məhkəmə" informasiya sisteminə tətbiq edildiyini bildirib.

R.Qurbanov, həmçinin "Elektron məhkəmə" informasiya sistemi barədə təqdimatla çıxış edərək sistemin imkanları, vahid məhkəmə portalı, vətəndaşların şəxsi kabinetini, dövlət rüsumlarının elektron ödəniş sistemi, elektron icra sistemi və digər məsələlər barədə müfəssəl məlumat verib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdidin Hüseynov və Rəfael Eyvazov tədbirdən yəni qanunvericiliyin ayrı-ayrı müddəaları barədə çıxışlar edib, təhliklər aparılıb, təcrübədə qarşıya çıxacaq məsələlərin həlli üçün müzakirə olunub, hakimləri maraqlandıran suallar ətrafı cavablandırılıb.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib



Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkil, keyfiyyətin artırılması sahəsində mühüm islahatlar aparılıb. Həmin islahatlar bu il də davam etdiriləcək.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumatına görə, bunu əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi üzrə müəyyən olunan bütün vəzifələrin yüksək səviyyədə icrası təmin ediləcək. Dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalıların ocaqlarına təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə verilib. Prezidentin mühüm sosial əhəmiyyətli kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vəzirlərinə 11 min manat bərdəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi bu ödənişə alıb və proses 2019-cu ildə yekunlaşacaq.

S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci ilə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Həmin şəxslərdən artıq 5300 nəfər üçün kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib. Qeyd olunub ki, bu il özünüməşğulluq cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaratmağa imkan verən 5300 nəfər daha də xocalacaq. Proqramın icra mexanizminin təkmilləşdirilməsi, sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların proq-

ramda iştirak səviyyəsinin artırılması diqqət mərkəzində olacaq. Ötən il əmək müqavilələrinin sayının 91,3 min artıdığına diqqət mərkəzində saxlanılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişləndirəcək.

Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərə - pensiya və müavinətlərə, Prezident təqaüdlərinə, Dövlət Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilən pensiyaların avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşdırılmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananlar 70 faizə qədər elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə avtomatlaşdırılmış pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə avtomatlaşdırılmış pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə avtomatlaşdırılmış pensiya təyinatı sistemi qurulub.

Nazir iclasda artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirərək qeyd edib ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturuna yaradılacaq. Hədəfə ondan ibarətdir ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılaraq sahələrdə optimal, şəffaf iş və xidmət sistemləri fəaliyyət göstərsin.

Nazir vurğulayıb ki, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin - dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədə, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsinə nəzər tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və "DOST" mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və

2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşdırılıb və yaxın aylarda ilk "DOST" mərkəzi istifadəyə verilib. Bu il ərzində paytaxtda 3 belə mərkəz yaradılmasına nəzərdə tutulur. Bununla da nazirliyin əhəliyə xidmətlərində tam yeni forma və məzmununda keyfiyyət mərhələsinə keçid təmin ediləcək.

S.Babayev, həmçinin Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli fərmanı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestr formalaşdırılan "e-sosial" internet portalının, "Məşğulluq" alt sistemini yaradıldığını deyib. O bildirib ki, nazirliyin Mərkəzləşdirilmiş İnförmasiya Sistemi üzündə konkret xidmət istiqamətləri üzrə 18 alt sistemi əhatə edir ki, bu da həmin sistemin geniş funksionallığını göstərir.

S.Babayev əlilliyin qiymətləndirilməsi sistemində ödənilən ciddi nəzarətin həyata keçirilməsi tədbirlərində, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsasən əlillik təyini edilməsi faktlarının aşkar edildikdən sonra dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 milyon manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə 1 rüblə 152,4 milyon təyinatda 61 faiz, o cümlədən I qrup təyinatda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam etdiriləcəyini bildirib.

İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müftətliliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdull-Qədiov hesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci ilə müqayisədə 279,3 milyon manat və ya 8,3 faiz artaraq 3678,3 milyon manata, o cümlədən sosial siqorta daxilolmalarının 246,5 milyon manat və ya 11,8 faiz artaraq 2332,2 milyon manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 milyon manat və ya 11,4 faiz artımın qeydə alındığı və bu istiqamət üzrə proqnoz icrasının 106,1 faiz (86 milyon manat) və ya 6,1 faiz çox yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1 faiz çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşayönümü və məşəhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamliq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğu, 8760 nəfərə işsizlikdən siqorta və müavinət ödənilməsi qeyd edilib. Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsinin, Əmək Məcəlləsinə dəyişikliklər layihəsinin hazırlanması, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlandıqı qeyd olunub.

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki ilə müqayisədə 3 dəfə çox olmaqla 1,3 milyon manat cərimə tətbiq edilib, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.

Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətrafı müzakirə olunub, fəaliyyət sahələrində yerli vəzifəli işçilərin ayrılma nisbəti və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və "DOST" mərkəzlərinin yaradılması, "İşsiz dostu" proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

İclasda Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli sərəncamları ilə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərmişlərə görə fəxri adlar və medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

2019-cu il "Nəsimi ili"dir

"Nəsimi ili" nə layiqli töhfələr verək



Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Həsab edirik ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözlə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işğında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Onların sırasında birinci olaraq "Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi qeyd etmək lazımdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçiriləcək bu mötəbər elmi toplantıya bir sıra xarici ölkə alimlərinin dəvət etməyi də nəzərdə tuturuq ki, bu da bütövlükdə böyük şairimizin ölkə xaricində də tanınması və ədəbi irsinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Nəsiminin anadilini şairlərinin mükəmməl sözlüyünü (həm elektron variantda, həm də kitab şəklində) hazırlamağı da yaxın gələcəkdə gerçəkləşdirəyik düşüncüdür. İnstitutda bu əhəmiyyətli və vacib işə artıq başlanılıb.

Qarşıdakı tədbirlər sırasında həmçinin Nəsimi şairinin dil və üslub xüsusiyyətlərinin geniş və hərtərəfli, sistemli və bütöv şəkildə araşdırılmasını özündə əhatə edən elmi toplu və monoqrafiyaların hazırlanmasını da qeyd etmək olar. Bundan əlavə, Nəsimi divanının geniş elmi şərhilərə nəşr etmək və bütövlükdə şairin yeni aşkar edilən əlyazmalarını cəlb etməklə böyük söz ustasının anadilini əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Qeyd edək ki, Nəsimi şairlərinin inkişafı ölkəmizdə hazırlanmış bir sıra nəşrlərdə böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilmiş, daha doğrusu, divandakı ayrı-ayrı sözlər ya müasirləşdirilmiş, ya da doğru-düzgün oxunmamışdır. Məhz buna görə də respublikamızın bütün müvafiq qurumlarında çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri də bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac vardır.

Bütün bu tədbirlərlə yanaşı, düşünürük ki, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda bu elmi qurumun Nəsimi adına Nəsimişünaslıq şöbəsinin yaradılması da məqsəduyğun olardı.

Möhsün NAĞİSOYLU, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyi ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinlərinin gənclər, idman və digər sahələrdə bağlı müraciətlərinə baxılıb.

Gənclər sahəsi üzrə müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılmasına dəstək göstərilməsi, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yayqış istirahət düşərgələrinin təşkil, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi, fəaliyyəti və s. məsələləri əhatə edib.

İdman sahəsi üzrə müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımı avadanlıqla təminatı, yeni olimpiya idman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, uşaq gənclər və idman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerində həllini tapıb. Araşdırılmalı olan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir

Yanvarın 18-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxili işlər naziri general-polkovnik Rəhil Usubovun salamlarını qonaqlara çatdıran V.Eyvazov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, həyata keçirilən fəal hüquq mühafizə siyasəti, cənab yətkarlığa qarşı aparılan qeyri-əhəmiyyətli mübarizənin vəziyyəti, mövcud kriminogen durum barədə ətraflı məlumat verib. Qeyd olunub ki, əməliyyat şəraitinin tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəblərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində

yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradır.

Polis general-leytenantı Vilayət Eyvazov İsmail Çataklının Azərbaycanı ilk rəsmi səfərinin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın qarşılıqlı faydalı münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Semimi görüşə və ətraflı məlumatla görüşmələri bildirdən Türkiyənin daxili işlər nazirinin müavini respublikamıza ilk səfərindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Türkiyənin Azərbaycandakı səfəri Erkan Özoral da görüşdə iştirak edib.



İLHAM ƏLİYEV Ermənistanda kriminal rejimin çökdüyünü bəyan etdi

Bu rejim təkə Azərbaycan yox, bütün dünya üçün təhlükədir

Əvvəlki 1-ci səh.

Bu məlum həqiqəti bir daha bəyan edən Azərbaycan Prezidenti danışıqların davam etdirilməsi prosesinin başlanıldığını dedi, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyinin danışıqlardan boyun qaçırmaq istədiyini, hətta Azərbaycanın qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlara sövq edilməsinə cəhdlər etdiyini bildirdi: "Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münafiqin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildirdilər. Nəticə etibarilə danışıqlar prosesi bərpə edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır".

Dövlət başçısı Ermənistanın kriminal rejimin idarə etdiyini məxsusi vurğuladı, bu rejimin keçmiş rəhbərlərinin cinayətkar, onların qəhrəmanlarının qorxaq, generalının oğru olduğunu dilə gətirdi: "Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni eger 20 il ərzində cinayətkarlar idarə edə bilsələr, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil".

Azərbaycan Prezidentinin dedikləri həqiqətdir. Qonşu ölkədə baş verən yalnız Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir. Azərbaycan işğalçı Ermənistanla qarşı tərəfi siyasətini uğurla davam etdirmiş, bu ölkənin siyasəti və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çök-

nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı".

Təəssüf ki, Ermənistan-da 20 il ərzində kriminal, qanun xunta rejiminin hökm sürməsinə bezi beynəlxalq təşkilatlar göz yumurlar, hətta erməni xalqının həmin rejimə nifrət etdiyini də görmürlər. İlham Əliyev belə hesab edir ki, kriminal rejimə dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən ordən, medal alan "siyasətçilər" məsuliyyətə cəlb olunmalıdırlar: "Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar eger öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar 20 il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onları da əli, onların da payı var".

Dövlət başçısı Ermənistanın kriminal rejimin idarə etdiyini məxsusi vurğuladı, bu rejimin keçmiş rəhbərlərinin cinayətkar, onların qəhrəmanlarının qorxaq, generalının oğru olduğunu dilə gətirdi: "Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni eger 20 il ərzində cinayətkarlar idarə edə bilsələr, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil".

Azərbaycan Prezidentinin dedikləri həqiqətdir. Qonşu ölkədə baş verən yalnız Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir. Azərbaycan işğalçı Ermənistanla qarşı tərəfi siyasətini uğurla davam etdirmiş, bu ölkənin siyasəti və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çök-

məsinə mühüm rol oynamışdır. Bu gün dövlətimizin strateji tərəfdaşları ilə münasibətləri gücləndikcə, onun beynəlxalq nüfuzu artdıqca, Ermənistanın xarici siyasətində qızdırmalı və məntiqsiz siyasəti gedişlər müşahidə olunur. Bu ölkədəki hakimiyyət dəyişikliyi Ermənistanın gözənilmədən Qərb üçün Türkiyədən savayı, həm də İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi yaradır. Bu, Şimal və Cənub qonşularımızın rəsmi dairələrini narahat edir.

Son zamanlar müxtəlif ölkələrdə erməni mafiya haqqında işiği üzü görən yazılar və erməni cinayətkar mütəşəkkil dəstələrinin bir-başına Ermənistan hakimiyyətinə bağlılığını sübut edən çoxsaylı faktlar dövlət başçısının dediklərinin həqiqət olduğunu təsdiqləyir.

Ümumiyyətlə, erməni millətçilərinin partiyaları yarandıqı gündən terroru siyasəti vasitə kimi seçiblər və demək olar ki, bütün böyük dövlətlərin keşfiyyət qurumları ilə ciddi əməkdaşlıq ediblər. Ermənistan dövləti yarandıqı ilk gündən indiyədək mütəşəkkil cinayətkar qruplarına sıx bağlıdır, bir çox məqamlarda onlarla əlbir. Bu gün erməni mafiya sisteminin postsovet, Avropa ölkələrində və ABŞ-da fəalliyət göstərməsi, bir çox məqamlarda isə indiki Ermənistan hakimiyyətinin xunta rejimi ilə əlbir işləməsi yalnız Azərbaycan üçün yox, bütün dünya üçün ciddi təhlükə mənbəyidir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu

Ölkədə özünüməşğulluq geniş vüsət alır

Əvvəlki 1-ci səh.

Tədqiqatçı deyir ki, bu sahədə ilk uğurlu addımlar atılıb. Özünüməşğulluq geniş vüsət aldığı əhalinin işlə təminatı məsələsinin həllinə böyük kömək göstərəcəyi şübhəsizdir.

Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilərlər. Əlbəttə, dövlətin köməyi ilə.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələdən ətraflı bəhs edildi, özünüməşğulluğun geniş vüsət aldığı bildirilib. Qeyd edilib ki, özünüməşğulluq proqramı il ərzində 6,5 dəfə genişləndirilib. 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərə təmin olunub və onların kiçik ailə təsərrüfatlarını yaradıb.

Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Bütün istiqamətlərdə aqrar sahənin qarşısında yeni üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanların öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.

Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı sosial yardım alanlar, məcburi köçkünlər, ailələr, şəhid ailələri, qadınlar və gənclər təşkil edir.

Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verir. "Sosial bağlar" layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bezi vətəndaşları ələbaxımlıq vəziyyətindən çəkindirməyə kömək edəcək. Eyni zamanda iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək. Eger hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz həlal zəhmətləri ilə pul qazanacaq, ailələrini saxlayacaqlar. Başqa sözlə, özünüməşğulluq ölkə iqtisadiyyatının inkişafının amillərindən birinə çevriləcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında özünüməşğulluq proqramının həyata keçirilməsinə dövlət dəstəyinin davam etdiyini vurğulayaraq demişdir: "Bu il ən azı 7 min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında, əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var".

Flora SADIQLI,
"Azərbaycan"



Bitməyən həyəcan dalğası

Bakı 4-cü dəfə planetin ən möhtəşəm yarışını qəbul etməyə hazırlaşır

Əvvəlki 1-ci səh.

Əlavə edək ki, builki tikinti prosesi əvvəlki ildə aparılan tikinti prosesindən fərqlənməyəcək. Yeni, Pit binasında, trekin özündə və asfalt qatında hər hansı bir yenilik olmayacaq.

Biletlər artıq satışdadır

"Formula-1" Azərbaycan Qran-prisi üçün biletlər artıq satışa çıxarılıb. Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov biletlərin satışındakı endirimlərdən söz açaraq bildirdi ki, BŞH azarkeşlərə 4 günlük biletlərdə 20 faizlik endirim təklif edib: "Bundan əvvəlki illərdə olduğu kimi, ötən ildə də Bakı "Formula-1" in ən möhtəşəm yarışına evsahibliyi edərək gözənilməz yarışların ünvanı olduğunu daha da qüvvətləndirdi. "Formula-1" in bu ilki Azərbaycan Qran-prisində də gözənilməyənliyi gözleməyə davam edirik".

Nəzərinizə çatdırmaq ki, dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarında baş tutacaq əyləncə tədbirləri qatılmaq və həmçinin aprelin 25-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər "F1" komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları anı unudulmaz yarışlardan birinə necə hazırlaşdıqlarının şahidi olmaq imkanını əldə ediblər.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 və 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edib.



Bakı yarışının yaşatdığı zövq

Ötən il Bakıda baş tutan "Formula-1" Azərbaycan Qran-prisi öz möhtəşəmliyi ilə yaddaşlara həkk olundu. Keçən ilki "Formula-1" yarışını İngiltərənin məşhur "The Times" və "The Guardian" nəşr-

ləri kimi dünyanın aparıcı KİV-i tərəfindən "2018-ci ilin ən yaxşı yarış" adlandırılıb. Yarışların təşkilatçısı "Formula One Management" şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən yuxarı olmaqla, Bakı trasının

reytingdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasının irdəli yəni Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz).

500 milyondan çox tamaşaçısı olan yarış

Xatırladaq ki, "Formula-1" yarışları dünyada ən çox televiziya izləyicisi toplayanlardan biridir. 500 milyondan çox tamaşaçı auditoriyası olan "Formula-1" açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilən yarışın adı ingi-

liscə "FIA Formula One World Championship" sözlərindən götürülüb.

Rəsmi qəbul edilməyə də, bir çox hallarda "Formula-1" sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. Hər il keçirilən "Formula-1" yarışları ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. İlin sonunda həm pilotlar, həm də komandalarda arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalara isə Konstruktorlar kuboku adında yarışılır.

Fərizə ƏHMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan"

Daha çevik, daha yığcam, daha məqsədyönlü

Prezident İlham Əliyevin yeni struktur islahatları idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına xidmət edir

Azərbaycan tarixinin məsuliyyətli, lakin çox şəfəfli, böyük irəliləyişlər, inkişaf və yüksəliş dövrünü yaşamaqdadır. Hər il ölkəmizdə yeni nailiyyətlər qazanılması gündümüzün reallığıdır. Fərhəli haldır ki, əldə olunan uğurlar kampaniya şəklində deyil, davamlı və ardıcılıdır. Aydındır ki, istənilən ölkədə cəmiyyət həyatının müxtəlif sahələrində qazanılan nailiyyətlərin əsas səbəbi güclü siyasət iradəsidir. Bununla yanaşı, dövlətin müntəzəm və çevik idarəetmə sisteminin olması da mühüm amillər sırasındadır.

Dövlətçilik, sosial ədalət və demokratik dəyərlər üzərində formalaşan idarəçilik

Eger təkmil və müntəzəm idarəetmə sistemini formalaşdırmaq mümkün olmazsa, qarşıya qoyulan vəzifələr də yarımçıq qalar. Çünki belə olduğu təzədə bir çox müəyyən olunmuş iqtisadi və siyasət vəzifələri yerinə yetirilməz. Odu ki, səmərəli dövlət idarəetməsinin olması çox vacibdir.

Xatırladaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlətçilik, milli maraqlar, sosial ədalət, demokratiya kimi prinsiplərə uyğun dövlət idarəetməsinin formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Dövlət quruculuğunun tərkib hissəsi olan bütün islahatların əsas qayesini dövrün tələblərinə uyğun olaraq səmərəli və demokratik idarəetmənin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyinin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edirdi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəetmə konsepsiyası son 15 ildə Prezident İlham Əliyev tərəfindən böyük peşə-

karlıq, yeni təfəkkür və müasir yanaşma tərzii ilə davam etdirilir. Dövlət idarəetməsinin peşəkarlığı, səmərəliliyin, şəffaflılığın əhəmiyyətini xalqımıza aydın görür və bununla fəxr edir. Tebii ki, bu dövrdə sürətli iqtisadi inkişaf tempi idarəetmədə də islahatların həyata keçirilməsinə zəruri tələb kimi qarşıya çıxır. Ötən illərdə zamanın nəbzinə uyğun olaraq idarəetmə strukturunu islahatlar aparılıb, yeni dövlət qurumları yaradılıb, bəziləri birləşdirilib, bəziləri ləğv edilib.

Bu illərdə diqqət çəkən ən müntəzəm cəhətlərdən birini də idarəetmənin yenilənməsinin onun bütün sahələrini təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edib. Bütün bunlar isə ümumilikdə ölkənin inkişafına, tərəqqisinə zəmin yaradıb. Ekspertlər və təhlilçilər də bu qənaətdədirlər ki, ölkədə müxtəlif sahələrdə, xüsusilə də idarəetmədə həyata keçirilən islahatlar tədricən öz müsbət effektini verir.

Dinamik inkişaf idarəçilikdə təkmilləşdirməni zərurətə çevirir

Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, uğurlu islahatlar prosesi gündümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha effektiv forma yaradıdır. Dövlət idarəetməsinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönündəki mühüm addımlardan biri də Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq fərmanlardır. Xatırladaq ki, bundan əvvəl dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq deyib: "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəliyi. Yeni idarəetmə struktur olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

Sözsüz ki, Azərbaycanın son illərdəki inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata

keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində yenilənməsi dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyin yüksəldilməsi, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirir.

Dövlət başçısının "Azərbaycan Respublikasında dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən, bezi dövlət qurumları ləğv edilib, bəziləri isə özünüməşğulləşdirmə prinsipi və ictimai əsaslarla yenidən təşkil ediləcək.

"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən bir sıra qurumların əsasında Aqrar Xidmətlər Agentliyi yaradılacaq. Ölkə rəhbərinin digər fərmanına əsasən, Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti yaradılacaq. Struktur islahatları Mədəniyyət və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin də fəaliyyətinin optimallaşdırılmasına, idarəetməsinin daha da təkmilləşdirilməsinə əhatə edir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 17 yanvar 2019-cu il tarixli Fərmanı ilə Məliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Məliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılacaq. Məliyyə Nazirliyinin Qiyəmətli Metallar və Qiyəmətli Daşlara Nəzarət Dövlət Xidməti, habelə Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv ediləcək. Həmçinin Təhsil Nazirliyi sisteminə də bir sıra islahatlar həyata keçiriləcək.

Məhz müntəzəm idarəetmədə maksimum nəticələr əldə edilə bilər

Bütün bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərə-

liliyi artırmaqdır. O cümlədən, məqsəd idarəetmənin cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmasını təmin etməkdir. Yeni islahatlar həm də dövlət idarəetməsinin iqtisadi inkişafını yeni mərhələsinə uyğunlaşdıracaq. Bu zaman idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunacaq.

Xüsusən "Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalin özənlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və orduun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsinə təmin edəcək.

İslahatların gətirəcəyi faydalarından biri də ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasında və rəqabət gücləndirilməsində ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparıcı özəl sektorun fəaliyyətinə mədaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotivi olduğu iqtisadi inkişafı təmin edir.

Dövlət idarəetməsi sosial-siyasi funksiya olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ölkədə həyata keçirilən yeni struktur islahatları da məhz bu məqsədə, idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



DÜNYA



BREXİT

London və Brüssel bir-birindən necə ayrılmalı

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) prosesi, Anadolu türkləri demişkan, bilməyə çevrilib. Proses, tərəflərin razılaşdığı kimi, martın 29-da başa çatmalıdır. Amma həmin gün başa çatacaqmı? Hələ ki heç kim suala cavab verə bilmir.

Məsələ burasında ki, ayrılmanın şərtləri barədə iki tərəfin hazırladığı saziş Britaniya parlamentinin müqaviməti ilə üzleşib. "Boşanma"ni rəsmiləşdirməli olan Birləşmiş Krallığın İcmalar Palatası artıq bir dəfə sözü-nü deyib: parlamentin yanvarın 15-də keçirilmiş iclasında deputatlar mütləq səs çoxluğu ilə Brexit sazişini rədd etdilər - 432 əleyhinə, 202 lehinə.

Çoxlarına, ilk növbədə ana müxalifətə - Leyboristlər Partiyasına elə gəlirdi ki, sazişə münasibət hökumətə münasibət deməkdir və ona görə də Baş nazir Tereza Mey vəzifəsini tərk etməli olacaqdı. Lakin Mey uğradığı ağır məğlubiyyə baxmayaraq, istefa verməkdən vaz keçdi. Belə olan təqdirdə srağagün ana müxalifətin təşəbbüsü ilə İcmalar Palatasında hökumətə etimad səs-verməsi keçirildi və Baş nazir bu sınaqdan uğurla çıxdı: parlamentarların 325-i Meyin kabinetinin dəstəklədi, 306-sı əleyhinə çıxdı.

Paradoks ortadadır: parlament hökumətin təqdim etdiyi Brexit planına "yox" deyir, eyni zamanda hökumətə etimad göstərir. Doğrudur, Baş nazirin parlamentlə "barışmaq" üçün hələ bir şansı

var. Mey yanvarın 21-də İcmalar Palatasına Britaniyanın Al-dən ayrılmasının alternativ planını təqdim etməlidir. Vaxt az olsa da, Baş nazir növbəti dəfə deputatlar qarşısına çıxanədə müxalifətə konsensus əldə etməyə cəhd göstərəcək.

Amma çətin ki, bu cəhd uğurla nəticələnsin. Ana müxalifət hökumətə etimad məsələsini parlamentdə təkrar-təkrar səvərməyə çıxaraqça itqıdarı devirmək və növbədənəkar seçkilərin keçirilməsinə nail olmaq istəyir. Leyboristlərin lideri Ceremi Korbınin dediyinə görə, parlamentə növbədənəkar seçkilər keçirilsə və müxalifət qalib gəlsə, Al ilə yeni danışıqların gedişində Brexitin şərtlərinin dəyişdirilməsinə nail olmaq niyyətindədir. O, həmçinin ölkənin Al-dən çıxması haqqında təkrar referendumun keçirilməsinə istisna etmir. Yeni referendum ideyasını hakim Mühafizəkarlar Partiyasını təmsil edən bir sıra deputatlar da dəstəkləyirlər.

Digər tərəfdən, cəmi bir neçə gündə alternativ Brexiti hazırlamaq asan görünür. İcmalar Palatasının rədd etdiyi Brexit sazişini razılaşdırmaq üçün London və Brüssel 18 ay danışıqlar aparmalı olmuşdu.



Mey hökumətinin Brexit planını parlamentdən keçirmək cəhdi uğursuzluqla nəticələnsə, ölkə Al-dən müəyyən edilmiş vaxtda sazişsiz ayrılı bilər. Bu o deməkdir ki, martın 29-dan sonra Birləşmiş Krallıqla Alın sərhədində gömrük və sərhəd nəzarəti tətbiq olunacaq, iki tərəf arasında iqtisadi-ticarət əlaqələrinin gələcəyi sual altında qalacaq. Belə bir ayrılma "sərt Brexit" adlandırılır.

Lakin hadisələrin bu məcrada inkişafı tərəflərin heç birinə sərf etmir. London və Brüssel "yumşaq Brexit"ə, yeni prosesin nizamlı şəkildə getməsinə üstünlük verir, çünki bu, Britaniya-Al əlaqələrinin dərhal kəsilmə-

zərdən qaçırılır ki, vəziyyətdən çıxış yolu tapılmasa, əhalinin rifah səviyyəsi aşağı düşəcək, iş yerləri bazarı ağır zərbəyə məruz qalacaq. Odu ki, Berlin "yumşaq Brexit" variantı axtarıb tapmağa tələfər çıxır.

Amma "yumşaq Brexit" variantlarının hansısa birini reallaşdırmaq asan olmayacaq. London və Brüssel problemin həllinə qayıtmağı qərara alsalar, həm Birləşmiş Krallıqda, həm də Al düşərgəsində mübahisələr davam edəcək, ortaq məxrəcə gəlmək üçün uzunuzadı danışıqlar aparmaq lazım gələcək.

Allahverdi MEHDİYEV, "Azərbaycan"

ETİRAZ

Nümayişçi müəllimlərə gözyaşardıcı qaz

Atina polisi etiraz aksiyasına çıxmış müəllimləri gözyaşardıcı qazla qovmuşdur. Bu barədə "Skai" telekanal xəbər verir.

Yunanistan KİV-in məlumatına görə, bir qrup müəllim ali qanunvericilik orqanının binasına daxil olmağa cəhd etmişdir. Lakin xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmiş və aksiyaya iştirakçıları sıxışdırmışlar.

Müəllimlər bir neçə aylıq müvəqqəti əmək müqavilələri ilə işə götürülənlərin daimi müqavilə ilə işə qəbul olunmasını tələb edirdilər. Pedaqoqlar



Təhsil Nazirliyinin hazırladığı müvafiq qanun layihəsinə qarşı çıxırdılar.

KOSMOS

Yer ətrafında kosmik zibil 7 min tondan çoxdur

ABŞ, Rusiya və Çin Yerətrafi məkanın kosmik zibillə çirkləndirilməsində liderdirlər. Bu barədə N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti əməkdaşlarının hazırladığı məqalədə məlumat verilib.

Alimlər yazırlar ki, orbitdə zibil kütləsi (2017-ci ildə bu kütlə təxminən 7,2 min ton olmuşdur) artmaqda davam edir və son üç il ərzində hər il təqribən 100 ton, yaxud 2 faiz artır.

Kosmik zibillin həcminə görə ABŞ liderdir. İkinci yerdə Rusiya, üçüncü yerdə Çindir. Kosmik zibillin 93 faizi bu ölkələrin payına düşür. Hər il ümumi həcm 4 faiz artır.

Ən çox kosmik zibil orbital aparatların dağılması və toqquşması nəticəsində əmələ gəlir. Bundan əlavə, orbit raketlərin işləmiş mərhələləri və daşıyıcı blokları, artıq fəaliyyətdə olma-



yan peyklər, habelə uçuş zamanı qopmuş fraqmentlər zibilləyir.

2017-ci ildə Yerətrafi orbitdə ölçüsü 10 santimetrdən çox olan 18 minə yaxın obyekt, o cümlədən 1200 peyk, 750 min "uçan güllə" (hər "güllə"nin ölçüsü təxminən 1 santimetrdir) və ölçüsü 1 millimetrdən kiçik olan təqribən 150 milyon xırda fraqment var. Alimlər xəbərdarlıq edirlər ki, kosmik zibillə toqquşmalar təhlükəli fəsadlara səbəb ola bilər.

TEKNİKA

Multirotor tipli ilk təyyarə

Macarıstanın "Maform Design" sənaye dizayn şirkəti "Lift Aircraft" firması ilə birgə ilk multirotor tipli "eVTOL" təyyarəsini təqdim edəcək. Bu kiçik uçuş aparatı "Next" da adlanır.

Pilotlu aparatda uçan üçün lisenziya tələb olunmur. Kiçik ölçülü təyyarədə səmişin üçün oturmaq yoxdur. Onun çəkisi cəmi 196 kiloqramdır və ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən "çox yüngül" təyyarə kateqoriyasına aid edilir. Onun mühəndislərinin sözlərinə görə, asan idarə olunan multirotor tipli təyyarə ilə uçuş tamamilə təhlükəsizdir.

Dronlarda olduğu kimi, bu uçuş aparatının sabitliyi də kompüterlə təmin olunur, pilot isə




idarəetməni coystiklə (kompüter üçün oyun çubuğu) həyata keçirir. Təyyarədə yüksəkliyi, külliyin sürətini və istiqamətini nəzərə alaraq lazım olan enerjiyi tənzimləyən cihaz da var. Bataryanın boşalması zamanı isə əməliyyat sistemi avtomatik işə düşərək yere eniş təmin edir.

ELM

Xərçəngin diaqnostikası üçün yeni texnologiya

Türkiyəli alimlərin hazırladığı yeni texnologiya bədən temperaturunun göstəriciləri əsasında şiş hüceyrələrinin xərçəng hüceyrələri olub-olmadığını müəyyən etməyə imkan verir.



Xərçəngin diaqnostikası zamanı mammoqrafiya və ultrasonoqrafiya kimi metodlara alternativ şəkildə qiymətləndirilmiş yeni texnologiya ABŞ-da patent almış və tibbi ədəbiyyata daxil olmuşdur.

Orta Doğu Texniki Universitetinin Elektrotexnika və elektronika kafedrasının professoru Nevzat Gençer bildirmişdir ki, onların hazırladığı texnologiya müdafiə sənayesində geniş istifadə olunan infraqırmızı kameralar vasitəsilə insan bədəninin temperaturunda dəyişiklikləri qeydə alır və xərçəng toxumalarını ilkin mərhələdə aşkarlaya bilər.

Alimin dediyinə görə, xüsusilə süd vəzi xərçənginin diaqnostikasında bu texnologiya 3 kubmillimetrdən böyük xərçəng toxumalarını hələ üç santimetr dərinlikdə aşkar etməyə imkan verir.

MIQRASIYA

Miqrant karvanı Meksikaya çatdı

Mərkəzi Amerika ölkələrindən olan qaçqın karvanının bir qismi Meksikaya çatmışdır. Bu barədə Honduras KİV xəbər verir.



Qvatemala ilə sərhəddəki Suçiyate qəsəbəsinə gəlmiş qaçqınlar Meksikada sığınacaq istəmişlər. Meksika Milli Miqrasiya İnstitutunun verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri miqrantlara qarşı güc tətbiq etmək niyyətində deyil.

Qaçqınların sərhəddə toplaşmasının qarşısını almaq üçün miqrasiya xidməti miqrantlara sığınacaq verilməsi prosesini sürətləndirmişdir. Eyni zamanda miqrant karvanının verilməsi müddəti 30 gündən 5 gündə qısaltılmışdır. Miqrant kartı qaçqınları tibbi xidmətdən istifadə etməyə və Meksikada leqal şəkildə iş axtarmağa imkan verir.

TERROR

Kolumbiyada 21 nəfər həlak oldu

Kolumbiyanın paytaxtı Boqotada baş vermiş terror aktı nəticəsində 21 nəfər həlak olmuşdur. Bu barədə yerli polis məlumat vermişdir.

Məlumata görə, minalanmış avtomobil Polis Akademiyasının ərazisində girərək divarı dağıtmışdır. Hadisə zamanı yaralanmış 68 nəfərdən 58-i xəstəxanaları tərk etmişdir. Ölkədə üçgünlük matəm elan edilmişdir.

QARŞIDURMA

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

Planet yeni sürətlə silahlanmanın astanasında

Təhlükəli vəziyyətin yaranmasında ABŞ və Rusiya bir-birini günahlandırır



Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq global ticarət müharibəsi faktıdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İrannın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

ABŞ-ın ortamənşilli (1000 kilometrədən 5500 kilometrədək) və yaxınmənşilli (500 kilometrədən 1000 kilometrədək) raketlər haqqında müqavilədən (OYRM) çıxacağını elan etməsi global miqyasda başqa bir təhlükəli vəziyyətin - sürətlə silahlanmanın qayıdacağından xəbər verir. Müvafiq bəyanatla ötən il oktyabrın 20-də Amerika lideri Donald Tramp çıxış etmişdir.

OYRM 1987-ci il dekabrın 8-də keçmiş SSRİ ilə ABŞ arasında imzalanmış və 1988-ci il iyunun 1-də qüvvəyə minmişdir. O vaxtdan bəri hər iki tərəf sözügedən raketləri ləğv etmişdir. Lakin son illər ABŞ Rusiyaya müqaviləni pozmaqda ittiham edir. Vaşinqtonun fikrincə, Rusiyanın sınaqdan çıxardığı 9M729 raketini OYRM-in pozulması deməkdir. ABŞ-ı dəstəkləyən Böyük Britaniya istisna olmaqla, Avropa ölkələrinin liderləri müqaviləni qüvvədə saxlamağı zəruri sayırdılar.

Öz növbəsində Rusiya ABŞ-ın iddialarını rədd edərək bəyan edirdi ki, 9M729 raketini OYRM-i pozmur, çünki raket 2017-ci ilin sentyabrında sınaqdan çıxarılan 480 kilometrədən az uçuşmuşdur. Digər tərəfdən, ABŞ Rumıniya və Polşada "Tomahavk" tipli qanadlı raketlər buraxmağa qadir olan MK41 qurgularını yerləşdirir ki, bu da müqavilənin şərtlərinə ziddir.

Ötən ayın 4-5-də NATO-nun üzvü olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşündə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirmişdir ki, Rusiya 60 gün ərzində OYRM üzrə öhdəliklərinin icrasına başlamasa, ABŞ müqavilədən çıxacaq. Görüş zamanı Şimali Atlantika alyansının iştirakçıları Vaşinqtona birnəqli dəstək verdilər. Xarici işlər nazirlərinin q



Azərbaycan Respublikası Baş Prokurorluğu

2019-cu ildə inventarların, mal-materialların, avadanlıqların, iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir

Tender 7 (yeddi) LOT üzrə keçirilir:

- LOT - 1. Dəftərxana ləvazimatlarının satın alınması;
- LOT - 2. Təsərrüfat mallarının satın alınması;
- LOT - 3. Ofis və kabinet mebellərinin satın alınması;
- LOT - 4. Avadanlıqların satın alınması;
- LOT - 5. Tikinti materiallarının satın alınması;
- LOT - 6. Kartriclərin satın alınması;
- LOT - 7. Geyim formasının satın alınması.

Tender iştirakçılara təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər. Malların təchiz olunma müddəti - il ərzində.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: *səmərəli tender təklifi, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti.*

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər hər LOT üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvanından (Əlaqələndirici şəxs: Mikayilov İmran Mirzəəğa oğlu, telefon: 492-93-79) ala bilərlər.

Təşkilat: Azərbaycan Respublikası Baş Prokurorluğu
VÖEN: 1700354471
H/h: AZ11CTRE0000000000003118570
VÖEN: 1700986181
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005; VÖEN: 1401555071
M/h: AZ41NABZ0136010000000003944
S.W.I.F.T: CTREAZ22
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7

iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son üç ildəki müvafiq işlər üzrə fəaliyyəti haqqında müəssisə tərəfindən təsdiq olunmuş arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) **01 mart 2019-cu il saat 17:00-a qədər**, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə **11 mart 2019-cu il saat 17:00-a qədər** Azərbaycan Respublikasının Baş Prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri **12 mart 2019-cu il tarixdə saat 11:00-da** yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffallıq, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq Vergilər Nazirliyi və Baş Prokurorluq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısını alınması və aşkarlanmış korrupsiya hüquqpozumlarına qarşı mübarizə çərçivəsində birgə tədbirlərin görülməsi davam etdirir.

Vergilər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərində AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında aparılmış ilkin araşdırma nəticəsində nazirlik yanında Bakı şəhəri Kəçik sahibkarlıqla iş departamentinin Vergiödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qayıbalyev Elçin Musa oğlunun və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkarlanıb. Araşdırılma zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən "24 saat" adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkarladığı aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsalı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynali Kerimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüsvət qismində əlaqə öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat əlaqə sənədləri imza etdirib, rüsvət qismində aidıqları pula görə sənədləşmənin qanuniliyi gö-

rüntüsünü yaratmaq üçün keçirilmiş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi rəzaşdıqları hissəsini Hüseynali Kerimliyə qaytarıblar.

Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəəkkil dəstə tərəfindən rüsvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kəçik Sahibkarlıqla İş Departamentinin Vergiödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib. Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - "Shift Almaty" Advertising Agency" LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda "Carlsberg Azerbaijan" adlanan "Baltika Bakı" şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə "Zanobia" şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir

şirkət üzrə ümumilikdə 2700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirdi. A.Məmmədovun həmin məbləğdə pulu Elvin Manafovun adına dair əsaslı şübhələr müəyyən edildiyindən toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyində istifadə etmək təhdidində) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qayıbalyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1-ci və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) və 32.4-cü, 312.2-ci (vəzifəli şəxs tərəfindən bil-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüsvət vermə və ya təkrar rüsvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə həmin qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dərsinin müəyyən edilməsi məsuliyyətə cəlb olunmaları, habelə vuruşmuş ziyanın ödənilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkarlanmış korrupsiya hüquqpozumlarına qarşı Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

"Son iclas" bədii-sənədli filmi Praqada nümayiş etdirilib

Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərindəki "Lucerna" kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Son iclas" bədii-sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, film nümayişindən əvvəl çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ekran əsəri haqqında məlumat verib. O, filmin 1920-ci il aprelin 27-də XI qırmızı ordunun ölkəmizə müdaxiləsi əsnasında Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs etdiyini və hökumətin öz son qərarını hansı çətin şəraitdə verməsini əks etdirdiyini bildirib.



Səfir 29 il əvvəl törədilmiş 20 Yanvar faciəsi və "Praqa baharı" zamanı 1969-cu il yanvarın 16-da tələbə Yan Palaxın özünü yandırması hadisəsi ilə pa-

ralellər apararaq sovet ordusunun istər Azərbaycana, istərsə də keçmiş Çexoslovakiyaya müdaxiləsinin qanlı nəticələrinə səbəb olduğunu xatırladı. O, 1920-ci

ildən fərqli olaraq, axıdılan şəhid qanlarının bu dəfə nəticəsiz qalmadığını, xalqımızın milli azadlıq mübarizəsinin cəmi bir il sonra ölkəmizin istiqlalini əldə etməsi ilə nəticələndiyini vurğulayıb, həmin qurbanların sayəsində bu gün müstəqil Azərbaycan və Çexiya dövlətlərinin sıx şəkildə əməkdaşlıq etdiklərini nəzərə çatdırıb.

Filmin nümayişində Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının çoxsaylı üzvləri iştirak ediblər.

Film tamaşaçıların böyük marağına səbəb olub.

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə yad edənlinin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranaq Parlament prospekti ilə Kəşişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teateatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yeni Milli



Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Bərd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Çiləbüt, Ağdam rayonunun Tağböyli, Baş Qərvənd, Şirvanlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.



NNTV xidmətini təqdim edir

"Azercell Telekom" MMC abunəçilərinə mobil telefon da teleyayım imkanlarını yadından NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsi ilə "Azercell" abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və

yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.

NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanalları abunə olmaq imkanı yadır. Bu texnoloji yenilik sayəsində telekanalları istəni-

lən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki,

abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür.

"Azərbaycan"

"Bakı Metropoliteni" QSC haça tipli mühafizə çəpərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfil küçəsi 16-dan (Əlaqələndirici şəxs: İlqar Qasımov; telefon: 490-00-91) ala bilərlər.

LOT-1. Haça tipli mühafizə çəpərinin satın alınması.

İştirak haqqı - 100 manat

Hesab adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN) :

AZ98AZRT38050019440010268002 AZN

VÖEN: 1402871431

Bank adı: AZƏR TÜRKBANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ0135010000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında bank arayışı;

- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **22 fevral 2019-cu il saat 18:00-a qədər**, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə **04 mart 2019-cu il saat 17:00-a qədər** Bakı şəhəri, M.Rəfil küçəsi, 16 ünvanına, "İcraçı nəzarət, karguzarlıq və təsərrüfat işləri" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **05 mart 2019-cu il saat 15:30-da** yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Qazax Xeyriyyə İctimai Birliyinin İdarə Heyətindən İlham Pirməmmədov, Teymur Bünyadov, Nariman Həsənzadə, Nizami Cəfərov, Məhəmməd Babanlı və digərləri Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor, əməkdar elm xadimi

VÜSƏT ƏMİR OĞLU ƏFƏNDİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az, reklam@azeronline.com, azerbaijan-news@mail.ru</p> <p>www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsulət - 539-59-33, Faks - (+994 12) 5398441</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 8204</p> <p>Sifariş 135</p> <p>Qiyməti 40 qəpik</p>
---	--	--	---	---	--